

BDU-da “Şərq ölkələrinin mədəniyyət festivalı”



giriş sözü ilə açan BDU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Daşqın Qənbərov ölkə başçısı cənab İlham Əliyevin multikulturalizm siyasetindən geniş bəhs edərək təşkil etdikləri festivalın bu siyasetə bir dəstək xarakterli olduğunu bildirib. Şərq xalqlarının qədim mədəniyyətləri haqqında məlumat verən D.Qənbərov ilk insan məskənləri və tarixi ixtiraların, dünyada ən inkişaf etmiş ölkələrin, dünya əhalisinin ən çox hissəsinin də vətəninin məhz Şərq olduğunu qeyd edib. BDU-nun artıq multikulturalizmin bir məkanına çevrilidiyini söyləyən D.Qənbərov burada müxtəlif xalqların mədəniyyətlərinin öyrənildiyini bildirib.

Layihənin ideya müəllifi və rəhbəri

olunub. İlk olaraq Regionşunaslığın (Türkiyə üzrə ixtisasının) 1-ci kurs tələbələrinin hazırladığı Atatürkün “Gençlik hitabə”si videoçarxi nümayiş etdirilib.

Daha sonra eyni ixtisasın 3-cü kurs tələbəsi Fidan Tahirzadənin oxuduğu və müəllifi Orxan Vəli olan “İstanbullu dinliyorum” şeiri izləyicilər tərəfindən coşqu ilə qarşılanıb.

İranşunas tələbələr İran və onun mədəniyyət abidələri haqqında məlumat verib, ustad Şəhriyardan şeir parçasını həm farsca, həm də türkçə səsləndiriblər.

Cinşünas tələbələr Çin musiqi və rəqs nömrəsi, israilşunas tələbələr ibranicə şeir və musiqi səsləndirib, kore-



Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən, 2016-ci il ölkəmizdə “Multikulturalizm ili” elan edilib. Multikulturalizm ənənələrinin qorunub saxlanması, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunması məqsədilə dünən Bakı Dövlət Universitetində BDU Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə “Şərq ölkələrinin mədəniyyət festivalı” adlı tədbir keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbiri

Nigar Xudiyeva bildirib ki, tədbirin keçirilməsində məqsəd fakültədə tədris edilən ölkələrin mədəniyyətlərinin necə öyrənildiyini, bu ölkələrlə Azərbaycanın keçmiş və indiki əlaqələrinin yüksək səviyyədə olduğunu əyani şəkildə göstərməkdir.

Şərqşunaslıq fakültəsinin dekanı Elxan Əzizov da tədbirin əhəmiyyətindən danışış və tələbələrə uğurlar arzulayıb.

Sonra Şərqşunaslıq fakültəsinin ayrı-ayrı bölməlerinin öz oxuduqları ölkələr üzrə hazırladığı videoçarxlар və digər mədəniyyət nömrələri nümayiş

yaşunas tələbələr isə musiqi alətlərində ifa ediblər.

Sonda şəhidlərimizin xatirəsinə həsr edilmiş və fakültənin iki tələbəsi tərəfindən ifa edilən “Şəhid arzuları” musiqisi dinlənilib.

Festivalda ərəb ölkələri (Misir), Türkiyə, İran, Pakistan, İsrail, Koreya, Yaponiya və Çin xalqlarının mədəniyyət nümunələri sərgilənib.

Yekunda tədbirdə fəal iştirak edənlərə Tələbə Həmkarlar İttifaqı Komitəsi tərəfindən sertifikatlar verilib.

**Ülvi QARAYEV,
“Respublika”.**